


Azərbaycanda 2021-ci il üzrə sosial sektorun inkişafı

Əhalinin gəlirləri

2021-ci ildə ölkə əhalisinin nominal gəlirləri əvvəlki illə müqayisədə 2.6 faiz artaraq 57181.5 milyon manat olmuşdur. Əhalinin hər nəfərinə düşən gəlirorta hesabla 5708.0 manat təşkil etmişdir.


Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 51248.1 milyon manatlıq (onun hər nəfərə düşən həcmi 5115.7 manat) və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 1.5 faiz çox vəsait qalmışdır.



Əmək haqqı

2021-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdlarla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 2.9 faiz artaraq 724.1 manat təşkil etmişdir. Əmək haqqı neft-qaz sektorunda 3150.6 manat, qeyri neft-qaz sektorunda 675.4 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 643.0 manat, özəl müəssisələrdə çalışan işçilərin əmək haqları isə 819.9 manat olmuşdur.

Mədəncıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən yüksək olmuşdur.



Demoqrafik vəziyyət

Ölkə əhalisinin sayı ilin əvvəlindən 33 696 nəfər və ya 0.3 faiz artaraq 2021-ci il dekabr ayının 1-i vəziyyətinə 10 152 829 nəfərə çatmışdır. Əhalinin ümumi sayının 53.0 faizini şəhər, 47.0 faizini kənd sakinləri, 49.9 faizini kişilər, 50.1 faizini isə qadınlar təşkil edir. Bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olmuşdur.

2021-ci ilin yanvar-noyabr aylarında ölkə üzrə 101 775 doğulan körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici 11.1 təşkil etmişdir.

Məşğulluq

2022-ci il yanvarın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 5303.9 min nəfər olmuş, onlardan 4988.2 min nəfərini məşğul əhali təşkil etmişdir.

2021-ci il dekabr ayının 1-i vəziyyətinə muzzla işləyənlərin sayı 1704.9 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 905.7 min nəfər, qeyri-dövlət sektorunda isə 799.2 min nəfər təşkil etmişdir. İqtisadiyyatın neft-qaz sektorunda 31.5 min nəfər, qeyri neft-qaz sektorunda isə 1673.4 min nəfər çalışmışdır.

Müəssisə və təşkilatlarda muzzla çalışan işçilərin 24.0 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7.4 faizi tikintidə, 7.6 faizi emal sənayesində, 3.6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 1.9 faizi mədənçıxarma sənayesində, 1.9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1.6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olmuşdur.

2021-ci ilin yanvar-noyabr aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 147.7 saat təşkil etmişdir.